

**17.02.2021: Xəbər**

**Gəncədə Xəzər Universiteti “Dünya” məktəbinin açılışı oldu**

2021-ci il fevralın 15-də Gəncə şəhərində Xəzər Universitetinin Gəncə “Dünya” məktəbinin açılışı oldu. Məktəbin açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xəzər Universiteti və “Dünya” Təhsil Kompleksinin təsisçisi professor Hamlet İ saxanlı, Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, universitetin və təhsil kompleksinin əməkdaşları, Gəncə ziyalıları və ictimaiyyəti, məktəbin şagird-müəllim və valideyn kollektivi iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıldı. Azərbaycanın Vətən Müharibəsində şəhid olmuş qəhrəman döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Gəncə şəhərində belə bir təhsil ocağının yaranmasından məmnunluğunu vurğuladı. İcra başçısı məktəbin şagird-müəllim kollektivinə işlərində uğurlar arzuladı.

Professor Hamlet İ saxanlı Gəncə “Dünya” məktəbinin yalnız IB məktəbi kimi fəaliyyətə başladığına görə məktəb və IB proqramı haqqında iştirakçılara geniş məlumat verdi. O, “Dünya” məktəblərinin hər birinin açılışında həmtəsisçi Nailəxanım İsayevanın xüsusi rolunu və böyük əməyi olduğunu qeyd etdi.

Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova çıxış edərək, universitet adından məktəbə rəsm əsəri hədiyyə etdi.

Sonra iştirakçılar “Dünya” Təhsil Kompleksi haqqında filmə baxaraq, kompleksin uzun illər ərzindəki fəaliyyəti ilə yaxından tanış oldular.

“Dünya” Təhsil Kompleksinin fəaliyyətini əks etdirən sərgi də iştirakçıların böyük marağına səbəb oldu.

Tədbirdən sonra Xəzər Universiteti və “Dünya” Təhsil Kompleksinin əməkdaşları Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər.

**Khazar University's “Dunya” School in Ganja**

On February 15, 2021, Khazar University's “Dunya” School was opened in Ganja. The opening ceremony was attended by Niyazi Bayramov, the Mayor of Ganja city, Professor Hamlet Isakhanli, Founder of Khazar University and “Dunya” Educational Complex, Khazar University Rector Associate Professor Irada Khalilova, university and educational complex staff, Ganja intellectuals and public, and the school's students and their parents.

The event started with the performance of the National Anthem of the Republic of Azerbaijan. A minute of silence was observed in memory of the heroic warriors martyred in the Patriotic War of Azerbaijan.

Speaking at the event, the Mayor of Ganja city Niyazi Bayramov expressed his satisfaction with the establishment of such an educational institution in Ganja. The Mayor wished school's students and teachers success in their work.

Professor Hamlet Isakhanli informed the participants about the school and the IB program, as Ganja "Dunya" school started operating only as an IB school. He noted the special role and great work of co-founder Nailakhanim Isayeva in the opening process of each "Dunya" school.

Rector of Khazar University, Associate Professor Irada Khalilova, presented a painting to the school on behalf of the university.

Then the participants watched a film about the "Dunya" Educational Complex and got acquainted with the activities of the complex throughout many years.

The exhibition reflecting the activity of "Dunya" Educational Complex also caused great interest of the participants.

After the event, staff members of Khazar University and Dunya Educational Complex visited the graves of martyrs of the Great Patriotic War.